



Oğuz AYVAZ

QADINA ÇEVRİLƏN KİŞİNİN *həzin sonu*

Şəhərdə yaşayan insanlarıq hamımız. Böyük göydələnlərin, binaların içində fərqli-fərqli talelələr yaşayırıq. Mən həmişə avtobusda olanda binaların pəncərələrinə diqqətlə baxıram. Düşünürəm ki, orda yaşayan adamlar indi neyləyir? Nə işlə məşğuldur? Kədərlidir, ya sevincli? Mənzillərdə yaşayan insanların ağrı-acılarını çox vaxt görmürük, bəzən eşidirik. Bəzən də biz özümüz hadisələrin mərkəzində oluruq.

Dünya kinosunda sevdiyim rejissorlardan biri polyak əsilli Roman Polanskidir. Polanski facieli taleyi olan rejissorlardan biridir. Uşaq yaşlarında yaşadığı acılar, travmalar sonralar onun böyük rejissor olacağına zəmin yaradıb. Biz onu "Pianoçu" filmi ilə tanımışıq. O filmdə yəhudilərə qarşı amansız işgəncələr, onların güllələnməsi, heyvan kimi rəftar görməsi hamımızı ağırtmış,

sarsıtmışdı. Filmdə heç unuda bilməyəcəyimiz o dialoqu xatırlayaq:

– Xahiş edirəm, atəş açmayın, mən polşaliyam.

– Niyə bəs o lənətə gəlmış almanın paltosunu geyinmisən?

– Üşüyürəm.

Bu filmdən bəhs etməyəcəm. Çünkü duyğularımı ifadə etməyə gücüm çatmaz.

Polanskinin ən sevdiyim filmlərindən biri "Kirayəçi"dir. Polanski özü bu filmin baş qəhrəmanıdır. Trelkovski sadə, mədəni bir insandır. Parisdə məmurdur, kirayə ev axtarır. Bir gün bir mənzil kirayələyir. Köhnə kirayəçi intihara cəhd edib, ancaq ölməyib. Trelkovski həmin adamı ziyarətə gedir. Gördüyü mənzərə onu qorxudur. Adam mumyalanmış bir vəziyyətdə, donmuş gözləri ilə

ətrafa baxır. Trelkovski onun dostu, gözəl bir qadın Stella ilə tanış olur. Bir yerdə gəzir, söhbət edir, tekila içirlər. Hətta kinoteatrda Brüs Linin filmini izləyirlər, öpüşürlər.

Trelkovski evə alışmağa başlayır. Ancaq qonşuları çox qəribə, vahiməli adamlardır. Ev yiyəsi dənə-dənə tapşırır ki, evdə səs-küy olmasın, başqa adamlar gəlməsin evə. Demək olar, mənzillərdə yaşayan adamlar assosial, depressiv həyat yaşıyırlar və Trelkovskini də öz monoton həyatlarının tilovuna salmaq istəyirlər. Köhnə kirayəçinin ölüm xəbəri gəlir, bu, o deməkdir ki, o artıq mənzildə uzun müddət yaşaya bilər. Binanın tinində yerləşən kafeyə gedən Trelkovski ordakı adamların da qəribəlikləri ilə rastlaşır. Köhnə kirayəçinin çəkdiyi sıqaretdən, içdiyi kofedən, yediyi yeməkdən ona da təklif edirlər, sanki onu ölüən kirayəçinin yerinə qoyurlar. İlk günlərdə Trelkovski bu cür münasibətdən xoşlanmasa da, getdikcə ölüən adama bənzəyir.

Trelkovskinin içində getdikcə gərginlik, qorxu, hallüsinasiyalar yaranır. O, ağlını itirməyə başlayır. Qonşular onu dəlilik həddinə gətirib çıxardır. Paranojak bir adama çevrilir. Hər kəsdən şübhələnir, qorxur.

Sonda Trelkovski intihara qərar verir. Qadın paltarında özünü başqa birisinin yerində hiss edir və özünü aşağı atır. İlk cəhddə ayağı sinsə da, yenidən cəhd edir. Bu dəfə istədiyinə çatır, ölüə. Bütün bu olub-bitənləri izləyən qonşuların laqeydliyi, soyuqluğu adımı lap əsəbiləşdirir. İnana bilmirsən ki, insanın ölümü bunlar üçün heç nədir. Amma belədir, təəssüf...